

süxurlardan təşkil olunub.

Türyançayın konusunda və Küryanı sahədə hər yerdə qrun suları və üç təzyiqli sulu horizont yayılmışdır. Ərazidə 300-400 m dərinliyə qədər yeraltı sular öyrənilmişdir. Bu dərinlik intervalında qrun suları horizontu, xvalın çöküntüləri sulu kompleksi (Q_{III}^{hv}), Xəzər çöküntüləri sulu kompleksi (Q_{III}^{hz}) və Bakı çöküntüləri sulu kompleksi (Q_{III}^{b}) öyrənilmişdir.

Qrun suları horizontu (Q_{IV}) - Küryanı sahədə və Türyançayın gətirmə konusu ərazisinin hər yerində yayılmışdır. Qrun sularının kollektorları bütün litoloji tərkib tiplərində (qumlu gillər də daxil olmaqla) intişar tapmışdır.

Qrun sularının yatma dərinlikləri 1-5 m arasında dəyişir, 5 m-dən çox dərinlik konusun yuxarı şimal hissəsində müşahidə olunur. Cənuba doğru az bir sahədə və cənubda Küryanı sahədə qrun suları 3-5 m dərinlikdə yatır. Qrun sularının mütləq yüksəkliklərinin qiymətləri 38,0 m-dən 2,5 m arasında dəyişir.

Ən yüksək qiymətlər şimalda konusun baş hissəsində, ən aşağı qiymətlər isə kür çayının yanında, sahənin cənubunda qeyd olunur. V.A.Listenqartenin məlumatlarına əsasən sulu süxurlar süzülmə əmsalları 0,1-dən 22 m/gün arasında dəyişir. Ən yüksək qiymətlər konusun baş hissəsində qeyd olunur.

Konuslararası depresiyalarda ağır qrunlar yayılmışdır ki, onların da süzülmə əmsalları 0,05-1,0 m/gün təşkil edir. Qrun suları horizontunun qrunlarının sukeçiriciliyi $10 \text{ m}^2/\text{gün}$ dən artıq olmur. Proluvial, proluvial-deluvial və alluvial-göl çöküntüləri yayıldığı sahələrdə sukeçiricilik $10-25 \text{ m}^2/\text{gün}$ dən artıq olur. Alluvial çöküntülərin yayıldığı sahələrdə sukeçiricilik $75 \text{ m}^2/\text{gün}$ -ə qədərdir (Abdullayev, Əfəndiyeva və s.). Suyun sərfi 0,06-dan 5-6 l/san arasında dəyişir. Suyun xüsusi isə sərfi 0,54 l/san·m təşkil edir.

Xvalın çöküntüləri sulu horizontu (I təzyiqli horizont) - Bu horizontun yeraltı suları 31-182 m. Qrun suları horizontundan gillərlə ayrıılır. Bu gillərin qalınlıqları 15-78,0 m təşkil edir. Horizont gil, qum və gilcələrin müxtəlif qalınlıqla növbələşməsindən təşkil olunub. Konusun təpə hissəsində qum dolduruculu çaqılçınqıl çöküntüləri, qum və gillərin növbələşməsindən təşkil olunub. Ancaq gilcələrin qalınlıqları qum və qumcalara nisbətən aşağıdır. Konusun təpəsindən cənuba və yanlara getdikcə susaxlayan süxurların qalınlıqları azalır.

Sulu süxurların qalınlıqları 15-77,0 m arasında dəyişir. Suyun pyezometrik səviyyəsi şimalda $+0,64 - +2,6 \text{ m}$, cənuba Kür çayının sol yanında $1,3-4,3 \text{ m}$ yer səthindən aşağıda qərarlaşır.

Pyezometrik səviyyə ümmülikdə qrun sularının hidrorelyeflərini və yer səthinin relyefini təkrarlayır. Axının mailliyyi $0,02-0,00015$, sahənin əksər hissəsində $0,006-0,001$ -dir. Yeraltı suların axın istiqaməti şimaldan cənuba doğrudur. Suların sərfi 0,2-dən 2,76 l/san təşkil edir.

Sulu çöküntülərin litoloji tərkiblərinə görə gətirmə konusunun yüksək hissəsində sulu horizontların qalınlıqları 25-40 m, kənar hissələrində isə 8-12,0 m-dir. Küryanı sahədə Kürün və Tərtərçayın alluvial çöküntüləri Türyançayın gətirmə konusunun çöküntüləri ilə birləşmişdir. Bu çöküntülərin eni 8-10 km olan, müasir Kür çayına paralel olaraq uzanır. Onların qalınlıqları 80-120 m təşkil edir. Gətirmə konusunun yüksək hissələrində yeraltı suların mineralallaşma dərəcəsi 1 q/l -ə qədərdir. Mərkəzi hissədə və ətəklərdə mineralallaşma 1 q/l , konusarası depresiyalarda $3-5 \text{ q/l}$ -dir. Kimyəvi tərkiblərinə görə sular hidrokarbonatlı-sulfatlı-kalsiumlu-natriumlu, natriumlu-kalsiumlu, həmçinin sulfatlı-hidrokarbonatlı-natriumlu-kalsiumludur.

TÜRYANÇAY GƏTİRMƏ KONUSUNUN YERALTı SULARININ ƏSAS XARAKTERİK XÜSUSİYYƏTLƏRİ

Kosayeva Ü.S.- I kurs magistrantı
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Digər dağətəyi düzənliliklərdən fərqli olaraq Şirvan düzənlüyü cənubi Qafqaz çaylarının birinci deyil ikinci konus gətirmə çöküntülərindən təşkil olunmuşdur. Çaylar əvvəlcə güclü konus gətirmələri Alazan-Əyriçay dağətəyi düzənlilikində əmələ gətirirlər. Neogen dağətəyini keçdikdən sonra Şirvan düzənlığının əsasən xırda dənəli material gətirirlər. Çinqıllar konusun başında, oxa yaxın zonada çökür. Burada isə ara doldurucu gilli və ya gilcəli olur. Qumlar konusun mərkəzi hissəsində çökürülər. Ona görə də konuslararası çökəkliklər keşfiyyat dərinliyinə qədər gil